



**AZƏRBAYCAN
DÖVLƏT
İQTİSAD
UNİVERSİTETİ**

“UNEC Elm Festivalı-2022” hesabatı

Prof.Zahid Məmmədov



- Elmi fəaliyyət sahəsində hüquqi islahatların ən böyük uğuru Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli Fərmanı ilə ölkədə tətbiq olunan “Elm haqqında” Azərbaycan Respublikası Qanunudur. Bu sənəd müstəqil dövlətimizin elm siyasətinin əsaslarını təşkil edir. Bu Qanun respublikada elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.
- 2018-ci il aprelin 9-da Prezident cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb.



- UNEC –də “Elm günü” ilə bağlı festifalın təşkili və keçirilməsi barədə UNEC rektorunun əmri elmi fəaliyyət ilə məşğul olan bütün professor- müəllim heyətinin, bütövlükdə UNEC elmi ictimaiyyət ailəsinin bayramıdır. UNEC –də “Elm günü” bayramı çərçivəsində Elm festifalı böyük iftixar hissi ilə keçirilir.
- 01-28 mart tarixlərində UNEC –də ilk dəfə olaraq “UNEC Elm Festivalı-2022” təşkil olundu. Elm festifalı çərçivəsində elmi konfrans, 3 dəyirmi masa, 5 elmi-praktiki seminar, 10 açıq elmi-populyar mühazirə, 2 trening, 2 debat, 4 master klass, 5 Nobel mükafatçılarının elmi fəaliyyəti haqqında məlumatlandırma və kitab sərgisi təşkil olundu.

- Festivalın keçirilməsində əsas məqsəd UNEC –də elmi tədqiqat mərkəz və kafedraların nailiyyətlərini, alimlərin nüfuzünü, elmin təbliğinə nail olmaq, təhsilənlər arasında elmə olan marağı artırmaq, elmi tədqiqat nəticələrinin tədris prosesində tətbiqini təmin etmək, həmçinin elm-təhsil-istehsalat arasında əlaqələri gücləndirməkdir.



RƏSMİ AÇILIŞ (01 mart 2022)



AZƏRBAYCAN
DÖVLƏT
İQTİSAD
UNİVERSİTETİ

- 01 mart 2022 ci il tarixində Elm festivalının açılışında UNEC-in rektoru professor Ədalət Muradov və forumun baş məruzəçisi- AMEA-nın müxbir üzvü, “Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidenti, nüfuzlü ziyalı, professor Rafiq Əliyev iştirak etdilər. Tədbirin fəxri qonağı, professor Rafiq Əliyev məruzəsində -elmin populyarlaşmasının, gənc nəslə ötürülməsinin, elmə gənclərin daha çox cəlb olunmasının vacibliyindən danışdı, elmin bəşəriyyətin inkişafındakı rolundan, eləcə də bəşəriyyətə vura biləcəyi zərərlərindən bəhs edərək, elmi əxlaqın vacibliyini diqqətə çatdırdı.





**AZƏRBAYCAN
DÖVLƏT
İQTİSAD
UNİVERSİTETİ**

ELM VƏ SOSIAL - İQTİSADI İNKİŞAF:

YENİ CAĞIRIŞLAR, İMKAN VƏ PERSPEKTİVLƏR

Elmi-praktiki konfransın plenar iclası

- Tədbir “Elm və sosial - iqtisadi inkişaf: Yeni çağırışlar, imkan və perspektivlər” mövzusunda plenar iclası ilə davam edib. “UNEC Elm Festivalı-2022” tədbirlər planına əsasən, konfransın plenar iclasında Elm üzrə prorektor professor Sakit Yaqubov “Elm, texniki tərəqqi və iqtisadiyyat”, tədris üzrə prorektor dos. Gəray Musayev “Elm və təhsilin vəhdəti”, beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı “Universitetlərdə beynəlxalq elmi əməkdaşlıq: imkanlar və perspektivlər”, Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədov “Müasir universitetlərdə elmi fəaliyyət: yeni çağırışlar və mürəkkəb vəzifələr” mövzularında məruzələri dinlənildi.



KONFRANSIN BÖLMƏLƏRİ



AZƏRBAYCAN
DÖVLƏT
İQTİSAD
UNİVERSİTETİ

UNEC-də start verilən Elm festivalı çərçivəsində UNEC prorektorlarının moderatorluğu ilə elm və təhsilin müxtəlif sahələrinə aid mövzulara həsr edilən bölmə iclasları təşkil olundu. Tədris üzrə prorektor dosent Gəray Musayev “Azərbaycanın ali təhsil sistemində islahatlar: nəticələr və perspektivlər” adlı məruzəsində təhsil müəssisələrinin əsas funksiyaları, elmi biliklərin elmi-texniki inkişafdakı rolu, bilik iqtisadiyyatının tələbləri barədə ətraflı məlumat verib.

Elm üzrə prorektor prof. Sakit Yaqubovun moderatorluğu ilə keçirilən müzakirələr “Universitetlərdə elmi araşdırma nəticələrinin effektivliyi” mövzusunda olub.

“Ali təhsilin kadr hazırlığında yeni yanaşmalar və imkanlar” adlı bölmə iclası rəqəmsallaşma üzrə prorektor dosent Raqif Qasimovun moderatorluğu ilə təşkil olunub. Prorektor UNEC-də rəqəmsallaşma sahəsində görülmüş işlər, icra olunan layihələr və bu istiqamətdə UNEC-100 İnkişaf Strategiyasının hədəflərindən söz açıb.

- Tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova “Tələbələrin elmi-tədqiqat fəaliyyəti” mövzusunda olan bölmə iclasında tələbələrin tədqiqat işlərinin istiqamətləri, elmi-tədqiqatların tələbələrin həyatı bacarıqlarına təsiri, tələbələr arasında elmi fəaliyyətin stimullaşdırılması və Tələbə Elmi Cəmiyyətinin vəzifələrindən danışdı. UNEC-də 11 tələbə təşkilatının fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə də məlumat verib.
- “Ali təhsildə beynəlmilləşmənin prioritet istiqamətləri” mövzusunda beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı mövzu ilə bağlı təqdimatla çıxış edib.

UNEC ÜZRƏ DƏYİRMİ MASALAR(02 mart 2022)



AZƏRBAYCAN
DÖVLƏT
İQTİSAD
UNİVERSİTETİ

1.ELM festifalı çərçivəsində - UNEC –də 02.03.-03.03. 2022 tarixlərində üç Dəyirmi masa keçirildi. ***Tədbirlər planına uyğun olaraq “Beynəlxalq peşə standartlarını nəzərə almaqla müəssisələrdə peşə auditinin və uçotun tənzimlənməsi” mövzusunda dəyirmi masada*** müəssisələrdə peşə auditinin və uçotun tənzimlənməsində beynəlxalq peşə standartlarının rolu və əhəmiyyəti barədə müzakirələr aparıldı(news.unec.edu.az/xeber/100-elm/8469-deyirmi-masa-beynelxalq-peshe-standartlarini-nezere-almagla-muessiselerde-peshe-auditinin-ve-uchotun-tenzimlenmesi).

2. 02.03.2022 tarixində “Elmin populyarlaşdırılması üçün nə etməli” mövzusunda keçirilən dəyirmi masada elmin populyarlaşması istiqamətində atılması gərəkən addımlar, gənclərin elmə marağının artırılmasında stimulun, yeni yanaşmanın vacibliyini, həmçinin bu istiqamətdə elm adamlarının üzərinə düşən vəzifələr və “rol model” anlayışı mövzusu ətrafında müzakirələr).

3. Kommunikasiya prosesində etika” mövzusunda dəyirmi masada kommunikasiya prosesində etikanın rolu barədə müzakirələr aparılıb).

ELMİ SEMİNARLAR (03 mart 2022)



AZƏRBAYCAN
DÖVLƏT
İQTİSAD
UNİVERSİTETİ

1. Elm festivalı çərçivəsində “Elmin maliyyələşdirilməsində yeni yanaşmalar: ümumi problemlər və fərqli baxışlar” mövzusunda seminar keçirildi və prof.Dr.Mehmet Yüce iştirakçılara elmin maliyyələşdirməsi və mövcud olan problemlər barədə ətraflı məlumat verdi.

2. *Bank sektorunun dayanıqlığının təmin olunması və real iqtisadiyyatın maliyyələşdirilməsində rolu” mövzusunda elmi seminarda* professor Elnur Sadıqov “Bank sektorunun dayanıqlığının təmin olunması və real iqtisadiyyatın maliyyələşdirilməsində rolu” mövzusunda məruzə ilə çıxış edib. Elmi seminarda Azərbaycan Beynəlxalq Bankının, Paşa Bankın, Bank of Bakunun əməkdaşları iştirak edib.

UNEC-də “Elm Festivalı” çərçivəsində “44 günlük müharibədən sonra bölgədə yeni iqtisadi reallıqlar: problemlər, perspektivlər” mövzusunda elmi seminar “Qarabağ iqtisadiyyatının səciyyəvi cəhətləri və işğaldan azad olduqdan sonrakı dövrdə inkişaf perspektivləri”, “İşğaldan azad olunmuş ərazilər də infrastrukturun bərpası kontekstində makroiqtisadi problemlər və onların mühüm həlli yolları”, “İşğaldan azad olunmuş ərazilərin bərpasının sosial-iqtisadi problemləri”, “Qarabağın yerli qiymətli üzüm sortlarını və milli şərab brendlərini bərpa edib inkişaf etdirək” mövzularında məruzələr dinlənilib).

ELMİ SEMİNARLAR (03 mart 2022)



AZƏRBAYCAN
DÖVLƏT
İQTİSAD
UNİVERSİTETİ

4. UNEC-də Elm festivalı çərçivəsində “Yağışın əmələ gəlməsi prinsipləri və ölçülməsi üsulları” mövzusunda elmi seminarda iqlim dəyişikliyi və global istiləşmə fonunda bu istiqamətdə aparılan ekoloji tədbirlərin nəticələri müzakirə olunub.

5. Elm festivalı çərçivəsində “Logistika sisteminin iqtisadi-təşkilatı problemlərinə metodiki yanaşmalar və onların xüsusiyyətləri” mövzusunda elmi seminarda professor Arif Şəkəraliyev mövzu ilə bağlı məruzə edib. Məruzədə müasir dövrdə milli iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, əlavə dəyər yaradan iqtisadiyyat sahələrinin inkişafının sürətləndirilməsi, rəqabət qabiliyyətli və ixracönlü istehsal sahələrinin inkişaf etdirilməsinin vacibliyindən danışılıb.



AÇIQ ELMİ-POPULAR MÜHAZİRƏLƏRİN TƏŞKİLİ



AZƏRBAYCAN
DÖVLƏT
İQTİSAD
UNİVERSİTETİ

1. Elm festivalı çərçivəsində “Yerin dərinliyindən kosmosun sonsuzluğuna” mövzusunda elmi-populyar müəzərə təşkil olunub. Mövzu üzrə təqdimatla çıxış edən AMEA-nın Elmi-təşkilat idarəsinin rəisi, kosmik elm və texnologiya üzrə beynəlxalq müstəqil ekspert, dosent Rüstəm Rüstəmov Azərbaycanda kosmik tədqiqatlar tarixindən, Yerin kosmosdan öyrənilməsində kosmik texnologiyanın tətbiqindən, Azərbaycanın kosmik texnologiyaya müdaxiləsinin tarixi və Azərbaycanın dünya miqyasında kosmik tədqiqatlara töhfəsindən də bəhs edib. (<https://tehsil.biz/news/az/34680/Rstm-Rstmov-UNEC-d-Yerin-drinliyindən-kosmosun-sonsuzluuna-adl-tqdimatla-x-edib>).

2. “Rəqəmsal təhsilin inkişaf perspektivləri” adlı təbirdə Raqif Qasimov müəzərə - təqdimatla çıxış etmişdir.

3. UNEC-də Elm festivalı çərçivəsində “Cəmiyyətin inkişafında elmin hərəkətverici qüvvəsi” mövzusunda təbirdə müəzərəçi professor Yaşar Kəlbəyev elmin cəmiyyətdəki rolu, elm və texnikanın mahiyyəti, cəmiyyət üçün elm, texnika və təhsilin birgə fəaliyyəti, universitetlərdə elmin inkişafı, təhsilin rəqəmsallaşdırılması barədə təqdimatla çıxış edib (<https://news.unec.edu.az/xeber/100-elm/8517-elmi-seminar-cemiyetin-inkishafında-elmin-hereketverici-guvvesi>).

4. Elm festivalı çərçivəsində “Müasir elmin inkişafında multidissiplinarlıq prinsipi” mövzusunda elmi populyar müəzərə keçirilib.

AÇIQ ELMİ-POPULAR MÜHAZİRƏLƏRİN TƏŞKİLİ



AZƏRBAYCAN
DÖVLƏT
İQTİSAD
UNİVERSİTETİ

5. *UNEC Elm festivalı çərçivəsində “Elektron kitabxana: UNEC təcrübəsində” adlı tədbirdə* KİM-in direktoru Adilə Abdullayeva məruzə ilə çıxış edib. Çıxışda UNEC KİM-in elektron kitabxanası haqqında məlumat verilib və library.unec.edu.az veb sahifəsi vasitəsilə elektron kitabxananın strukturu, resursları, onlayn xidmətlər, layihələr əyani şəkildə təqdim edilib.
6. *UNEC-də Elm festivalı çərçivəsində “Kosmos iqtisadiyyatının aktual problemləri” mövzusunda* professor Şahlar Əsgərov “Kosmos iqtisadiyyatının aktual problemləri” mövzusunda təqdimatla çıxış edərək torpaq və su kimi səma və kosmosun da böyük yaşam potensialına malik olmasından danışib, səma və kosmosa gedən yolun elm və təhsildən keçdiyini barədə açıq müəhazirə ilə çıxış edib.
7. *“Müasir dünyada insan kapitalı və insan resurslarının idarə edilməsi” mövzusunda açıq müəhazirə ilə* professor Kamil Şahbazov çıxış edib və çıxışında Azərbaycanda insan kapitalının formalaşması və ondan səmərəli istifadə edilməsinə məsələlərinə toxunub.

AÇIQ ELMİ-POPULAR MÜHAZİRƏLƏRİN TƏŞKİLİ



AZƏRBAYCAN
DÖVLƏT
İQTİSAD
UNİVERSİTETİ

8. Elm festivalı çərçivəsində “Süni intellekt və onun iqtisadiyyatı” adlı tədbirdə professor Rəsul Balayev süni intellekti insan qabiliyyət və imkanlarının genişləndirilməsi baxımından qiymətli biznes resursu kimi mövzusunda təqdimatla çıxış edib.

9. “ Özünəməşğulluq statusunun müsbət və mənfi yönləri” adlı məruzədə prof. R.Muradov özünəməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi üçün proqramın dayanıqlı maliyyə təminatının təşkili barədə mülahizələrini söyləmişdir.

10. “İş yeri qur - iş yeri axtarma” Bunun üçün nə etməli? adlı tədbiri UNEC Karyera mərkəzində təşkil olunub.



TRENİŖQLƏR



AZƏRBAYCAN
DÖVLƏT
İQTİSAD
UNİVERSİTETİ

1. Elmi jurnallara məqalə vermə üsulları mövzusunda dos. Suqra Hübətova təlim keçirib. (saytda məlumat tapılmadı)

2. *Elm festivalı çərçivəsində “Elmmetriya nəyi öyrədir?” mövzusunda təlimi keçirilib.* Təlimdə “Elmin populyarlaşmasında metrik göstəricilərin rolu” mövzusunda təqdimat ilə Şəfa Əlizadə çıxış edib. Məruzəçi metrik elm sahələri, müəllif və akademik profillərin üstünlükləri, tədqiqatçıların metrik göstəriciləri və jurnalların kvartilləri haqqında məlumat verib.

UNEC - DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

10000 - ELN - LAYİHƏ - MÜSAHİBƏ EKSPERT RƏYİ RƏDİO UNEC UNEC VƏTƏN MƏRƏZİSİNDƏ

10000 - ELM - UNEC DƏ TƏLİM: ELMİN POPULYARLAŞMASINDA METRİK GÖSTƏRİCİLƏRİN ROLU

UNEC-də təlim: Elmin populyarlaşmasında metrik göstəricilərin rolu

10 ELM 10.10.2022

Tədqiqatçının nəqi fəaliyyətinin yol xəritəsi

İstiqamət	UNEC	Web of Science	Publiscience
Tədqiqatçıların fəaliyyəti və onların nəqi fəaliyyətinin göstəriciləri			
Sənədlərin sayı Sənədlərin qəbulu Sənədlərin qəbulu Sənədlərin qəbulu	Sənədlərin sayı Sənədlərin qəbulu Sənədlərin qəbulu Sənədlərin qəbulu	Sənədlərin sayı Sənədlərin qəbulu Sənədlərin qəbulu Sənədlərin qəbulu	Sənədlərin sayı Sənədlərin qəbulu Sənədlərin qəbulu Sənədlərin qəbulu
Nəqi fəaliyyətinin göstəriciləri			
Elm			
Tədqiqatçının fəaliyyəti			
Tədqiqatçının fəaliyyəti			
Elm sahələri qəbulu	Elm sahələri qəbulu	Elm sahələri qəbulu	Elm sahələri qəbulu

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm festivalı çərçivəsində “Elmmetriya nəyi öyrədir?” mövzusunda təlimi keçirilib.

Təlimdə “Elmin populyarlaşmasında metrik göstəricilərin rolu” mövzusunda təqdimat ilə EFTİE departamentinin Elmmetriya şöbəsinin müdiri Şəfa Əlizadə çıxış edib. Məruzəçi metrik elm sahələri, müəllif və akademik profillərin üstünlükləri, tədqiqatçıların metrik göstəriciləri, müəlliflərin elmi göstəricilərinin artırılması üçün istifadə ediləcək platformalar, elmi jurnallara məqalə yazmaq üçün istifadə ediləcək platformalar, elmi jurnalların kvartilləri haqqında məlumat verib. Həmçinin Scopus və Web of Science bazasında elmi əsərlərin indeksləşməsi haqqında məlumat verib. Həmçinin Scopus və Web of Science bazasında elmi əsərlərin indeksləşməsi haqqında məlumat verib.

1. UNEC-də Elm festivalı çərçivəsində “İqtisadiyyat və riyaziyyat elmləri: qarşılıqlı əlaqələrin təhlili” mövzusunda debatda moderator - Elm üzrə prorektor professor Sakit Yaqubov iştirakçılara iqtisadiyyat və riyaziyyat elminin qarşılıqlı əlaqələrindən, riyaziyyatın iqtisad elmində tətbiqi zəruriliyindən və bunun əhəmiyyətindən danışdı. Sonra isə debat iştirakçıları professor Yadulla Həsənlı, professor Əlıcan Babayev, professor Natiq Əhmədov, professor İrşad Kərimli riyaziyyatla iqtisadiyyatın qarşılıqlı əlaqələrinə və nəzəri problemlərə toxunublar.

DEBAT



AZƏRBAYCAN
DÖVLƏT
İQTİSAD
UNİVERSİTETİ

2. UNEC-ə Elm festivalı çərçivəsində tələbələrarası “Gəncləri elmi tədqiqatdan uzaqlaşdıran amillər və nə etməli?” mövzusunda **debat keçirilib**. Debatın təşkilatçısı və moderatoru tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova idi()

Dos. Səadət Qəndilova –“ Universitetlərdə təhsil alanların elmi tədqiqat fəaliyyəti: məqsədi, vəzifələri və problemləri” iqtisadiyyat qazetində mövzusunda məqalə ilə çıxış edib.

NOBEL MÜKAFATÇILARININ ELMİ FƏALİYYƏTİ HAQQINDA İÇTİMAİ MÜZAKİRƏLƏRİN TƏŞKİLİ

Elm festivalı çərçivəsində Kimya, Fizika, İqtisadiyyat, Tibb və ədəbiyyat üzrə *Nobel mükafatçılarının elmi fəaliyyətlərinə, həsr olunmuş ictimai müzakirələr keçirilib.* Tədbirlər iştirakçılar tərəfindən böyük maraqla qarşılıb, məruzəçilər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



MASTER KLASS



AZƏRBAYCAN
DÖVLƏT
İQTİSAD
UNİVERSİTETİ

- *UNEC-də Elm festivalı çərçivəsində “Zamanın idarə edilməsi” adlı master klass keçirilib.*
- *UNEC-də Elm festivalı çərçivəsində ilə “Doktorantlar və elmi rəhbərlər: müdafiə prosesində problemlər və onun həlli yolları” adlı tədbirdə professor Yadulla Həsənlı və dos. İlqar Seyfullayev mövzu ilə bağlı çıxış ediblər. Professor-müəllim heyəti, doktorant və magistrantların iştirakı ilə keçirilən tədbirdə iştirakçılara elmi rəhbərlərin seçilməsi, müdafiə prosesi və bu istiqamətdə digər məsələlər barədə məlumat verilib.*

MASTER KLASS



AZƏRBAYCAN
DÖVLƏT
İQTİSAD
UNİVERSİTETİ

- Elm festivalı çərçivəsində İqtisadiyyat və Mühəndislik fakültələrinin birgə təşkilatçılığı ilə “Azərbaycanda elmi-tədqiqatlara nüfuzlu alimləri cəlb etmək üçün nə etməli?” mövzusunda master klass keçirilib. Mövzu ilə bağlı prof. Məhiş Əhmədov və professoru Fazil Vəliyev müxtəlif istiqamətlər üzrə Azərbaycanda elmi-tədqiqatlara nüfuzlu alimləri cəlb etməklə bağlı fikirlərini bölüşüblər, bu istiqamətdə dünya təcrübəsini paylaşılıblar.

MASTER KLASS



AZƏRBAYCAN
DÖVLƏT
İQTİSAD
UNİVERSİTETİ

- **UNEC-in " Elm festivalı çərçivəsində "Elmin sirləri" adlı tədbir keçirilib.** professor Arif Şəkərəliyev iştirakçılara elmin yaranması, onun təkamülü və gələcək inkişafı barədə ətraflı məlumat verib. Həmçinin sənaye inqilablarının baş verməsində elmin rolu, müasir dövrdə nanotexnologiyaların, yeni innovasiyaların, süni intellektin inkişafı mərhələlərini şərh edib.

KİTAB SƏRGİSİ VƏ SATIŞI



AZƏRBAYCAN
DÖVLƏT
İQTİSAD
UNİVERSİTETİ

Elm Festivalına həsr olunan silsilə tədbirlər çərçivəsində UNEC KİM tərəfindən aşağıdakı tədbirlər keçirilib:

1. 01 mart tarixində UNEC Kitabxana-İnformasiya Mərkəzinin fondunda olan kitabların ənənəvi və virtual sərgisi
2. 10 mart tarixində “Elektron kitabxana: UNEC təcrübəsində” adlı tədbir;
3. 11 mart tarixində “Maraqlı MBA - Rəhbərin masaüstü kitabı”nın təqdimatı.
4. UNEC-in Əsas tədris binasında Qanun nəşriyyatının, Əli və Nino kitab mağazasının təqdim etdiyi kitabların 16-17 mart tarixlərində Kitab satış yarmarkası keçirilmişdir.



Elm festivalı çərçivəsində UNEC Rektorunun prof-müəllim heyəti və *33 tədqiqat mərkəzinin rəhbəri ilə görüşü*

10.03.2022 tarixində UNEC-də elmi tədqiqatların səmərəliliyinin artırılması, elmi araşdırmaların daha da canlandırılması məqsədilə universitetdə fəaliyyət göstərən 33 tədqiqat mərkəzinin rəhbəri ilə görüş keçirilib. UNEC-in rektoru professor Ədalət Muradov elmi fəaliyyətin stimullaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər və elmi tədqiqat mərkəzlərinin yaradılması nəticəsində, universitetdə elmi tədqiqatların sayının və keyfiyyətinin yüksəldiyini diqqətə çatdırıb. Rektor Scopus və Web of Science beynəlxalq bazalarında indeksləşən əqsəd elmi-tədqiqat yönümlü universitetə çevrilməyi hədəfləyən UNEC-də aparılan elmi tədqiqatların səmərəliliyini artırmaq, professor-müəllim heyətini, tələbələri elmi tədqiqat işlərinə stimullaşdırmaq, tədqiqatçı əməkdaşların potensialını üzə çıxarmaq və fikir mübadiləsi aparmaqdır. məqalələrin sayının ildən-ilə artdığını, 2018-ci ildə ölkə üzrə həmin bazalardakı məqalələrin 25 faizinin məhz UNEC-in payına düşdüyünü bildirib. Rektor elmi-tədqiqat yönümlü universitetə çevrilməyi hədəfləyən UNEC-də aparılan elmi tədqiqatların səmərəliliyini artırmaq, professor-müəllim heyətini, tələbələri elmi tədqiqat işlərinə stimullaşdırmaq, tədqiqatçı əməkdaşların potensialını üzə çıxarmaq ilə bağlı görülməli tədbirlər barədə tədqiqat mərkəzlərinin rəhbərlərinin diqqətinə çatdırıb.

Rektor - “UNEC üzrə doktoranturaya illik qəbul və dissertantların təhkim olunma planları hazırlanarkən, bu barədə tədqiqat mərkəzlərinin sifarişləri nəzərə alınacaqdır” deyə ifadə etdi. Tədqiqat mərkəzlərinə dissertasiya işinin yerinə yetirilməsini təmin etmək səlahiyyətləri veriləcəkdir.

Elm festivalı çərçivəsində UNEC Rektorunun prof-müəllim heyəti və *33 tədqiqat mərkəzinin rəhbəri ilə görüşü*

11.03.2022 tarixində UNEC-in 2021-ci il üzrə elmi fəaliyyətinin yekunları müzakirəyə çıxarılıb.

Tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov, prorektorlar, struktur rəhbərləri, dekanlar, kafedra müdirləri, tədqiqat mərkəzlərinin rəhbərləri və digər əməkdaşlar iştirak ediblər.

Elm üzrə prorektor professor Sakit Yaqubov tədbirdə 2021-ci il üzrə UNEC-in elmi fəaliyyəti barədə hesabatla çıxış edib. Hesabatda UNEC əməkdaşlarının nəşr olunmuş elmi və metodiki işlərinin sayı, Web of Science və Scopus bazalarındakı metrik göstəricilər, elmi məqalə və istinad sayı, qrant layihələri, tədqiqat mərkəzlərinin və İAETİ-nin fəaliyyəti, doktoranturaya qəbulun nəticələri, elmi jurnallar, Kitabxana İnformasiya Mərkəzi və Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

UNEC rektoru professor Ədalət Muradov universitetdə elmi fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində görülən işlərin UNEC-100 İnkişaf strategiyasının hədəflərinə uyğun aparıldığını və müsbət nəticələr verdiyini bildirib. UNEC-də akademik potensialın kifayət qədər olduğunu diqqətə çatdıran rektor, dünyanın 500 ən yaxşı universiteti sırasında olmaq istiqamətində səylərin daha da artırılacağını vurğulayıb. Çıxışlardan sonra elmi fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əməkdaşların təklifləri səsəndirilib.

Elm festivalı çərçivəsində UNEC Rektorunun prof-müəllim heyəti və *33 tədqiqat mərkəzinin rəhbəri ilə görüşü*

Sonda, UNEC rektoru UNEC-də elmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən və yeni hədəflərin prioritetlərini açıqladı, UNEC-in dünya səviyyəli universitet sırasına çıxmaq sahəsində potensialının imkanlarını və bu potensialın daha da gücləndirilməsi üçün zəruri fəaliyyətin davamı ilə bağlı struktur bölmələrin rəhbərləri qarşısında konkret vəzifələr və tapşırıqlar müəyyənləşdirildi.

Verilən tapşırıqların icrası ilə bağlı, o cümlədən UNEC fakültə, mərkəz, departamet və məktəblərin tərkibində fəaliyyət göstərən kafedraların professor-müəllim heyətinin elmi əsərləri UNEC-in rəsmi sahifəsində (kafedralar bölməsinin) müəllim profillərində yerləşdirilməsi (vahid forma üzrə əlavə olunur) və UNEC fakültə, mərkəz, departament və məktəblərin tərkibində fəaliyyət göstərən kafedraların professor-müəllim heyətinin hər biri özünə (əgər yoxdursa) Web of Science (Publons), Google Scholar, Scopus (ORCID), Research Gate profilərin yaradılması ilə bağlı işlər EFTİD tərəfindən davam etdirilir və icranın nəticəsi barədə Sizə xidməti arayış təqdim olunacaqdır.

Festifal ilə bağlı problemlər və təkliflər:

Bu gün dünyada ictimaiyyətin və iqtisadiyyatın ehtiyaclarına universitetlərin elmi-tədqiqatları cavab verirmi?» mövzusu ən çox müzakirə edilən mövzular sırasında yer alır və bu suallara cavab axtarılır. Müasir universitetin missiyası – sürətli dəyişikliklər şəraitində necə yaşamaq sualına cavab tapmaq, pragmatik yanaşmaları müəyyənləşdirmək, bazar iqtisadiyyatı şəraitində insan həyatının bütün sahələrinə aid problemləri öyrənmək, cəmiyyətin sürətli diferensiasiyasını izləmək, araşdırmaq və bu proseslərdə ali təhsil müəssisəsinin xüsusi yerini tapmaqdan ibarətdir. Elm tədqiqatlarına gəlincə isə universitetlər ən qabaqcıl tədqiqatlarla məşğul olur və müasir dövrün ən yaxşı kəşflərinə səy göstərir, bununla da beynəlxalq səviyyədə bu sahədə mühüm vəzifələri yerinə yetirməklə, bəşəriyyətin rifahını yaxşılaşdırırlar. Nəhayət, universitetlər insanlıq naminə global problemlərin kompleks həlli istiqamətində töhfələr verirlər və bütün dünyada davamlı inkişafa, bəşəriyyətin inkişafına təkan verirlər.

Festifal ilə bağlı problemlər və təkliflər:

Bu məqsədlə UNEC Elmi festivalinın keçirilməsini təqdirə layiq hesab edirik. Bununla yanaşı, universitetlərdə elmi tədbirlərin təşkilində ənənəvi yanaşmanın dəyişməsi zərurəti yaranır və bu barədə fikirlərimi Sizə çatdırmaq istədim:

1. Elm festivallı çərçivəsində təşkil olunan bəzi tədbirlərin məqsədi və nəticələri barədə icraçılar tərəfindən hazırlanan məlumatlar və ya xəbərlər çox səthidir və ya məlumatların elmi çəkisi və tutumları zəif olur. Tədbir icraçısının və ya moderatorun elmi potensialı zəif olduqda, müxtəlif elmi müzakirələr (depat, elmi seminarlar, ictimai mühazirə, master klass və s.) təhrif olunur, adekvat aparılmır. Bu da öz növbəsində real vəziyyətin qiymətləndirilməsini təhrif edir, haqlı mövqelərin müəyyənləşdirilməsində ciddi problemlər yaradır. Yerləşdirilən məlumatlar əsasən statistik göstəricilərin sadalanmasından ibarət olur. Keçirilən tədbirin aktuallığı, məqsədi və vəzifələri, təqdim olunan məruzələrdə əsas istiqamətin tezləri və tədbirin nəticələri barədə məlumatların yerləşdirilməsini daha məqbul hesab edirik.
2. Elmi tədbirlər müzakirələrin aparıldığı platformalar olmalarına baxmayaraq, bölmə sədr və ya moderatorlardan elmi fəaliyyətin gücləndirilməsi və nəşr aktivliyini artırmaq məqsədi ilə elmi tutumlu təkliflər daxil olmur. Tədbirlərdə dövlətin strateji maraqlarına uyğun əsaslandırılmış fundamental problemlərin həllərinin cari vəziyyətləri və onların elmi əsaslandırılmış həllərində qarşıya çıxan problemlər öz əksini tapmalıdır. Rektorun tapşırığı ilə, elmi tədbirləri təşkili və keçirilməsi barədə rəqlament hazırlanır.
3. Elmi tədqiqat işləri “tez xarab olan” resurslardır və onlar, adətən, cari mərhələdə aktualdır, istənilən rəqabət mühitində isə daim potensialın artırılması tələb olunur. Tədbir təşkilatçıları elmi müzakirələrlə yanaşı, onun nəticələrinin reallaşdırılmasına, yəni elmi logistikanın təşkilində iştirak etməlidir. Elmi logistika elmi nəticələrin tətbiqi ilə bağlı proseslərin rasionallaşdırılmasını tələb edir. Elm köhnə ənənəvi varlığından və fəaliyyətindən hazırda dərc olunmaların, istinadların, yəni yeni paradıqmaya, logistika döngəsinə doğru dəyişməkdədir. Bu məqsədlə, Elm Festifalında səsləndirilən məruzə və elmi nəticələrin UNEC elmi jurnallarında dərc olunmasını tövsiyə edirik.

Festifal ilə bağlı problemlər və təkliflər:

4. Bəzi kafedralarda aparılan elmi- tədqiqat işlərin pərakəndəliyi, aparıcı alimin olmaması elmi tutumlu tədbirlərin keçirilməsinə mane olur. Dayanıqlı, tutarlı və rəqabətli, müasir dünya ilə ayaqlaşma bilən elmi araşdırmaların aparılması üçün elmi tutumlu kafedraların olmasına ehtiyac vardır. Kafedraların elmi fəaliyyətləri audit olunmalı, qeyri-perspektiv kafedraların perspektivli kafedraya birləşdirilməsi günün tələbidir.


5. Elmi tədqiqatlar müzakirə olunmursa, onu keyfiyyətli tədqiqat olaraq qəbul etmək mümkünsüzdür. Elmi tədbirlərdə feedback –i artırmaq və daha da rəngarəng etmək lazımdır, moderator, məruzəçi və iştirakçılar arasında əlaqə və əks -əlaqəni qurmaq gərəkir. Elmi tədbirlərdə lektorla iştirakçılar arasındakı münasibətlərdə “monoloq” formatından dialoq formatına keçirilməsi daha keyfiyyətli nəticə verər, deyə düşünürük.

6. Elmi tədbirlərdə UNEC məsləhətçi- professorların iştirakı hiss olunmur. Tədbirlərdə TEC iştirakı daha aktiv olmasını arzulayırıq. Onların UNEC –in elmi fəaliyyətlərində aktiv iştirakları ilə bağlı müvafiq fəaliyyət planının hazırlanmasına ehtiyac olduğu qənaətdəyəm. TEC fəaliyyət planının müzakirəsini təklif edirik.

7. UNEC-in elmi fəaliyyətində xüsusi xidməti olan şəxsləri fərqləndirmək məqsədilə UNEC əməkdar professor haqqında qaydaların hazırlanmasını təklif edirik.

8. Prof- müəllim heyətinin seçkilərində EFTİD nümayəndəsinin iştirakını təklif edirik. Sizin göstərişinizlə, EFTİD elmi əsərlərin siyahısı üzrə formanın imza bölməsinə əlavə edilməsinə baxmayaraq, bəzi kolleqalar bundan yayınır.

9. Elmi jurnalların əlaqələndirilməsi üzrə EFTİD tərkibində elmi redaksiya şöbəsinin təsisatını təklif edirik.



AZƏRBAYCAN
DÖVLƏT
İQTİSAD
UNİVERSİTETİ

Diqqətinizə görə təşəkkür edirəm!